

UOT: 379.85

Kamran ABDULLAYEV

AMEA İqtisadiyyat İnstitutu, i.ü.f.d., dos.

xazar_baki@mail.ru

**Azərbaycan Respublikasında turizm sahəsinin müasir vəziyyəti və onun
iqtisadi qiymətləndirilməsi**

**Current state of tourism sector in the Republic of Azerbaijan and its
economic assessment**

**Современное состояние сферы туризма в Азербайджанской
Республике и его экономическая оценка**

Xülasə: Məqalədə Azərbaycan Respublikasında turizm sektorunun mövcud vəziyyəti və onun iqtisadi qiymətləndirilməsi məsələlərinə baxılmışdır. Aparılmış təhlil onu göstərir ki, son illər bütün regional dövlətlərdə turizm sahəsinin inkişafına daha çox diqqət ayrılmışdır. Son illər Azərbaycanda da turizm sahəsinin inkişafı, beynəlxalq turist axınlarının ölkəyə cəlbİ istiqamətində davamlı olaraq uğurlu iqtisadi tədbirlər həyata keçirilməkdədir. Məqalədə eyni zamanda ölkəmizə gələnlərin sayı ilə hava nəqliyyatı ilə gələnlər arasında ekonometrik əlaqə tədqiq olunmuşdur. Bundan başqa yaxın illər üzrə Azərbaycana gələcək xarici turistlərin proqnoz sayı müəyyənlenmişdir. Məqalədə aparılmış təhlil əsasında turizm sahəsində mövcud problemlər göstərilmiş, onların həlli istiqamətində təklif və tövsiyələr verilmişdir.

Açar sözlər: turizm, turist axını, investisiya, integrasiya, globallaşma.

Abstract: The article considers the current situation of the tourism sector in the Republic of Azerbaijan and its economic assessment. The analysis shows that in recent years, more attention is paid to the development of tourism in all regional countries. In recent years, Azerbaijan has been successfully implementing economic measures to develop tourism and attract international tourists to the country. The article also examines the econometric relationship between the number of visitors to our country and those arriving by air. In addition, the forecast number of foreign tourists coming to Azerbaijan in the next years has been determined. Based on the

analysis conducted in the article, the existing problems in the field of tourism are indicated, suggestions and recommendations are given to solve them.

Keywords: tourism, tourist flow, investment, integration, globalization.

Резюме: В статье рассматривается текущее состояние туристического сектора в Азербайджанской Республике и его экономическая оценка. Анализ показывает, что в последние годы все больше внимания уделяется развитию туризма во всех странах региона. В последние годы в Азербайджане успешно реализуются экономические меры по развитию туризма и привлечению в страну иностранных туристов. В статье также изучена эконометрическая связь между количеством прибывающих в нашу страну и воздушным транспортом. Кроме того, определено прогнозное количество иностранных туристов, прибывающих в Азербайджан в ближайшие годы. На основе проведенного анализа в статье были показаны существующие проблемы в сфере туризма, даны рекомендации и предложения по их решению.

Ключевые слова: туризм, туристический поток, инвестиция, интеграция, глобализация.

Giriş

Son illər inkişaf etmiş ölkələrdə turizm sahəsinin inkişafı sahəsində davamlı olaraq səmərəli tədbirlər həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, məhz turizm sahəsi öksər ölkələrdə xidmət sahələrinin strukturunda ən yüksək paya malikdir və bu tendensiya artmaqdadır. Ümumiyyətlə, turizm sənayesi digər sahələrlə müqayisədə ən çox gəlirli sahələrdən biri hesab olunur. Turizm sahəsi ölkə bündəcisinin formallaşmasında və işsizliyin aradan qaldırılmasında, milli iqtisadiyyatın bütün sahələrinin inkişafında müsbət rol oynayır.

Aparılmış təhlillər göstərir ki, turizm üzrə servisin səviyyəsi artıqça xidmətlərdən əldə olunan gəlirin həcmi da yüksəlir. Bəzi dünya ölkələrində turizmin iqtisadi sahələrə təsiri daha böyükdür. Qabaqcıl ölkələrdə turizmdən əldə olunan gəlir milli gəlirin orta hesabla 30-40%-ni təşkil etməkdədir. Məsələn, Yunanistan, Türkiyə kimi dövlətlərin dövlət bündəcisinə daxil olan xarici valyuttanın yarısı məhz turizm sektorunun hesabına təmin olunur [1, s.157].

Azərbaycan Respublikasında turizm sahəsi üzrə müasir vəziyyətin qiymətləndirilməsi

Müasir dünya ölkələrinin turizm sektorunun inkişafında ən mühüm göstəricilərdən biri də beynəlxalq turizm axınının miqdarı hesab olunur. BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatlarına əsasən 2017-ci ildə 1,1 mlrd. beynəlxalq səviyyədə turizm səyahətləri qeydə alınmışdır [9].

Bu təşkilatın illik təqdim olunan statistik məlumatlarının təhlili onu göstərir ki, 2016-ci illə müqayisədə 2017-ci ildə beynəlxalq turistlərin səyahət həcmi 70 mln. nəfər (7%) artmışdır. Ümumdünya Səyahət və Turizm Şurasının qiymətləndirmələri onu təsdiq edir ki, dünya turizminin illik artımı öksər dünya ölkələrində milli iqtisadi inkişafın müşahidə olunması, insanların şəxsi gəlirlərinin artımı ilə bağlıdır. Bütün dünyada sərənlə inkişaf edən regionlar üzrə orta artım göstəricisi Avropa və Afrika ölkələri üzrə 8% təşkil edir. Məsələn, Şimali Afrikada 2017-ci illə müqayisədə 2018-ci ildə beynəlxalq turist axını 13% artmışdır.


Ümumiyyətlə, qəbul edilən və göndərilən beynəlxalq turistlərin sayı əsasən Avropanın ərazisində olan ölkələrdə cəmlənir. Bu ölkələr Çexiya, Türkiyə, Almaniya, Danimarka, Finlandiya, İsveç, Avstriya, və s. addır. Qeyd edilən ölkələrə daha çox Şimali Amerika dövlətlərinin vətəndaşları səyahət etmişlər. Məsələn, aşağı və orta gəlir səviyyəli ölkələr orta hesabla 30% beynəlxalq turizm xərclərini özündə cəmləyirlər. Beynəlxalq turizm xidmətləri bazarında iri ixracatçı və idxləşmiş ölkələr də vardır. Turizm xidmətlərinin iri ixracatçılarına əsasən Böyük Britaniya, Tailand, Meksika, ABŞ, İtaliya, Fransa, İspaniya və s. kimi ölkələr addır. Turizm xidmətlərinin iri idxləşmiş ölkələrinə isə Çin, Honkonq, Sinqapur, Yaponiya, Türkiyə və s. aid edilir. Beynəlxalq turizm xidmətləri bazarında aktiv balansla malik olan ölkələrin (daxili bazarda turizm xidmət səviyyəsi və dayarı yüksək olduğuna görə) turistləri əsasən digər ölkələrə səyahət edirlər. Onlara Almaniya, ABŞ, Fransa, İngiltərə və s. nümunə göstərmək mümkündür [9].

Ümumdünya Turizm Təşkilatının statistik məlumatlarının təhlili onu göstərir ki, beynəlxalq turizm xərclərinin həcmindən görə Fransa (49,024 mlrd. ABŞ dolları), İngiltərə (79,321 mlrd. ABŞ dolları), Almaniya (87,423 mlrd. ABŞ dolları), ABŞ (160,818 mlrd. ABŞ dolları), Çin (261,129 mlrd. ABŞ dolları) ilk mövqədə olmuşlar [9]. Post-sovet məkanı ölkələri arasında beynəlxalq turizm xərclərinin həcmindən görə Azərbaycan 2,593 mlrd. ABŞ dolları ilə 58-ci yerdə olmuşdur. Beynəlxalq turizm xərclərinə görə Rusiya 27,652 mlrd. ABŞ dolları ilə 9-cu, Ukrayna 5,323 mlrd. ABŞ dolları ilə 38-ci, Qazaxıstan 1,769 mlrd. ABŞ dolları ilə 63-cü, Estoniya 1,297 mlrd. ABŞ dolları ilə 72-ci yerdə olmuşdur. Azərbaycanın beynəlxalq turizm xərcləri Gürcüstandan 11,4 dəfə, Türkiyədən isə 7,6 dəfə, Belorusiyadan 6,7 dəfə, Qırğızistandan 6,3 dəfə, Ukraynadan 3,2 dəfə çoxdur. Azərbaycan Respublikasında son illər turizm sektorunun inkişaf etdirilməsi istiqamətində ciddi iqtisadi tədbirlər həyata keçirilməkdədir. Məsələn, Azərbaycanın illik turizm məhsulları və xidmətlərinin xərcləri dönyanın əsas turizm ölkələrindən olan Tailanddan 3,7 dəfə, Malayziyadan 3,2 dəfə, İspaniyadan 4,9 dəfə, İtaliyan-

dan 3,1 dəfə, Meksikadan 3,4 dəfə çoxdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda beynəlxalq turist axınlarının cəlbinin sürətləndirilmesi məqsədilə Dövlət Proqramlarının, Strateji Yol Xəritəsinin olmasına baxmayaraq turizm sahəsində ciddi irəliləyiş əldə etmək mümkün olmamışdır.

Azərbaycanın turizm sahəsində yeni beynəlxalq tələblər uyğun iqtisadi siyasetin formalşdırılması zəruridir. Qeyd edək ki, turizm sahəsi ölkədə sosial-iqtisadi və onun ətraf mühit problemlərini həll etməyə qadir olan əsas amil hesab olunur. Bundan başqa turizm regionlar üzrə məşgulluğu və iqtisadi inkişafı təmin edən, əməkyyatda sabitliyi və sosial barəbarlıyi qoruyan vəsiat kimi də qəbul olunur. Məhz turizm sahəsi milli galirin əhalisi arasında barəbar bölünməsini təmin etməklə, əhalinin təhsil, yaşayış və mədəni inkişafı səviyyəsini də yüksəldə bilir [5,s.151].

Nəzərə almaq lazımdır ki, turizm sahəsinin milli iqtisadiyyatın bütün sahələri ilə six əlaqəsi mövcuddur. Belə ki, turizm sahəsinin inkişafı üçün ilk növbədə regional turizm infrastrukturlarının fəaliyyət dairəsi genişləndirilməlidir. Turizm üzrə yeni təsisatların, xidmət infrastrukturlarının yaradılması milli iqtisadiyyatın başqa sahələrinin də paralel olaraq inkişafını təmin edə bilər. Ümumiyyətlə, turizm sahəsi üzrə həyata keçirilən iqtisadi siyaseti düzgün idarə etmək vacib şərtlidir.



Şəkil 1

Beynəlxalq səyahət və turizm rəqabətqabiliyyətliliyi indeksi üzrə bəzi ölkələrin mövqeləri (2019)[7]

Təhlil göstərir ki, son il səyahət və turizm rəqabətqabiliyi indeksi üzrə Azərbaycanın müvafiq göstəriciləri ilə digər qonşu ölkələrlə müqayisəsinə baxsaq Azərbaycanın 71-ci yerdə olduğunu görə bilərik [7]. Digər qonşu ölkələr, məsələn, Rusiya, Gürcüstan, Ukrayna Azərbaycanı bu sahədə qabaqlayırlar. Beynəlxalq səyahət və turizm rəqabətqabiliyi indeksinə görə İspaniya, Fransa, Almaniya ilk yerlərdədir. Ona görə də ölkəmizdə turizm sahəsinin

Azərbaycan Respublikasında turizm sahəsinin müasir vəziyyəti və onun iqtisadi qiymətləndirilməsi

inkişafı istiqamətində ciddi, iqtisadi baxımdan stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməs, bu sahədə investisiya qoyuluşlarının artırılması zəruridir (Şəkil 1).

Qeyd edək ki, Ümumdünya Səyahət və Turizm Şurasının 2018-ci il üzrə rəsmi məlumatlarına əsasən bütün dünya üzrə ÜDM-un 10,4%-i (8,8 trilyon ABŞ dolları) turizm sektorunun payına düşmüştür [8]. Bütün dünya üzrə turizm sektorundan əldə olunan galirin həcmindən görə ABŞ 1,509 mld. ABŞ dolları, Çin 1,509 mird. ABŞ dolları, Yaponiya 368 mld. ABŞ dolları təşkil edir. Statistik göstəricilərin təhlili onu göstərir ki, inkişaf etmiş ölkələrin içərisində daxili turizm beynəlxalq turizmə nisbətən daha çox paya malikdir. Məsələn, daxili turizmin payı ABŞ-da 81,2%, Çin'də 85,8%, Yaponiyada 82,5%, Almaniyada 85,2%, İngiltərədə 84,4% və s. təşkil edir (Cədvəl 1). Məsələn, 2018-ci ildə Tailandda və Türkiyə kimi dövlətlərdə daxili turizmin payı uyğun olaraq 19,8% və 38,6% təşkil etmişdir. Tailand (80,2%), Türkiyə kimi (61,4%) kimi ölkələrdə turizm sektorunun inkişafı gəlmə turizmdən asılıdır [8]. Nəzərə almaq lazımdır ki, beynəlxalq miqyasda siyasi vəziyyətin qəfil dəyişməsi birbaşa turizm axınlarının dinamikasına, turizm sektorunun inkişafına mənfi təsir edir. Hər bir inkişaf etmiş ölkənin vətəndaşının daxili turizmə dəha çox üstünlük verməyinin əsas sabəbi, öz ölkəsində dəha təhlükəsiz istirahətin təmin olunmasına olan inamıdır. Məsələn, 2018-ci ildə Türkiyə və Rusiya dövlətləri arasında olan kəskin siyasi narazılıq (Suriyada gedən mülharibədə siyasi maraqların toqquşması, Rusyanın SU-24 qırıcı təyyarəsinin Türkiyə səməsində vurulması), Türkiyənin turizm sektorunun fəaliyyətinin zəifləməsinə, mldr. ABŞ dolları zərərin olmasına sabob olmuşdur. Məsələn, Türkiyə, Tailand kimi ölkələrin milli iqtisadiyyatının inkişafı turizmdən birbaşa asılı olduğu üçün, bu hal onlar üçün siyasi və iqtisadi baxımdan riskli haldır [4,s.251].

Cədvəl 1

Beynəlxalq miqyasda turizm sektorundan əldə olunan galirlərə görə ilk mövqedə olan ölkələr (2018)[8]

Ölkələr	ÜDM-də turizmin payı (Mld. ABŞ dolları)	Daxili turizm (%)	Beynəlxalq turizm (%)
1. ABŞ	1,595	81,2	18,8
2. Çin	1,509	85,8	14,2
3. Yaponiya	368	82,5	17,5
4. Almaniya	345	85,2	14,8
5. İngiltərə	311	84,4	15,6
6. İtaliya	275	76,2	23,8
7. Fransa	266	65,7	34,3

8	Hindistan	247	87,2	12,8
9	Ispaniya	211	44,8	55,2
10	Meksika	209	85,2	14,8
11	Avstraliya	154	76,1	23,9
12	Braziliya	153	93,8	6,2
13	Kanada	111	76,3	23,7
14	Tailand	110	19,8	80,2
15	Türkiyə	96	38,6	61,4

Mənbə: www.wttc.org/2018_tourism indicators in the world

Cədvəl 2

Azərbaycan Respublikası ilə sərhəd ərazilədə yerləşən ölkələrin turizm sektorunu üzrə əsas statistik göstəriciləri (2018) [8]

Ölkələr	Milli iqtisadiyyatda turizm sektorunun payı (%)	ÜDM-də turizmin payının artımı (%)	Daxili turizm payı (%)	Beynəlxalq turizmin payı (%)	Vətəndaşları ən çox gələn ölkə (%)	Vətəndaşlarının ən çox getdiyi ölkə (%)
Azərbaycan Respublikası	13	-3,8	26	74	Rusiya(15)	Rusiya (32)
Türkiyə	12,1	+15,0	39	61	Almaniya (12)	Yunanistan (15)
Rusiya	4,8	+4,2	70	30	Ukrayna (35)	Türkiyə (13)
Gürcüstan	33,7	+11,4	23	77	Ermenistan (18)	Türkiyə (87)
Ermenistan	14,1	+3,9	17	83	İran (14)	Rusiya (48)
Iran	6,5	+1,9	79	21	İraq (24)	Türkiyə (41)

Mənbə: www.wttc.org/2018_tourism indicators in the world

Azərbaycan Respublikasının yerləşdiyi region turizm sektorunun inkişafı üçün çox əlverişlidir. Regionda yerləşən Türkiyə, Rusiya, Gürcüstan, Ermenistan, İran və s. kimi ölkələrin milli iqtisadiyyatında turizm sektor mühüm yer tutur. Bu siyahıda Türkiyə ilk mövqedədir. Məsələn, 2018-ci ildə region ölkələri arasında ÜDM-də turizmin payının artırmasına görə Türkiyə (15%), Gürcüstan (11,4%) liderlik etmişdir (Cədvəl 2).

Turizm iqtisadiyyatının xarici turizm axınından asılı olan ölkələr Gürcüstan (77%), Azərbaycan (74%), Ermənistandır (83%) [8]. Daxili turizm üzrə lider ölkələr Rusiya (70%), İran (79%) təşkil etmişdir. Azərbaycan üzrə bu göstərici 26% olmuşdur. Təhlildən də göründüyü kimi artıq inkişaf etməkdə olan dövlətlər daxili turizmə dərhal çox üstünlük verirlər. Bunun da əsas sabobi ölkədə mövcud valyutanın xaricə axınının qarşısının alınması, eləcə də siyasi baxımdan digər ölkələrdən asılılığının aradan qaldırılması hesab olunur. Azərbaycana ən çox xarici turist gələn ölkə Rusiya (15%) hesab olunur. Məsələn, Türkiyəyə ən çox turist kimi gələn ölkə vətəndaşları Almaniyadır (12%). Bundan başqa turist kimi Türkiyə üzrə vətəndaşları ən çox gedən ölkə Yunanistan (15%), İran üzrə Türkiyə (41%) hesab olunur.

Azərbaycan Respublikası əlverişli coğrafi mühitə malik olduğundan turizm sektorunun inkişafı üçün əlverişli təbii mühitə malikdir. Azərbaycan dövləti Avropanın və Asiyani birləşdirən qızılərlərin sərhədində yerləşir. Lakin, ən mühüm turizm infrastruktur və turizm mərkəzlərinin təsəssüf ki, 75%-i Bakı şəhəri üzrə cəmlənmüşdür.

Azərbaycan Respublikasında 2016-ci il 1 sentyabr tarixli Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında qanun qüvvəyə mindikdən sonra ölkəyə xarici turist axınının həcmi artmışdır. Aparılmış təhlillər onu göstərir ki, 2015-2020-ci illər ərzində Azərbaycanda turizm sektorunun inkişafına bir sıra amillər mənfi təsisi etmişdir. Onlara Azərbaycanın milli valyutası olan manatın iki dəfə devalvasiyaya uğraması, 2016-ci il aprel ayında Dağlıq Qarabağda Azərbaycan və Ermənistən arasında qısa müddəli müharibənin baş vermesi, Yaxın Şərqi ölkələrində (Suriya, İran, Yəmən və s.) gedən müharibə, teror hadisələri, siyasi embargo və s. kimi amillər aiddir. Qeyd olunanlardan başqa Azərbaycanın turizm sektorunda mühüm rol oynayan Rusiyada Avropa Birliyi ölkələri tərəfindən tətbiq olunan iqtisadi embargo, dünya bazarlarında neft-qaz məhsullarının dəyərinin aşağı düşməsi və Suriya dövlətində Rusiyadan müharibədə iştirak etməsi sababından bu dövlətdə iqtisadi və siyasi vəziyyətin əsasını təsdiq etməsi də Azərbaycana turizm axınlarının bu qonşu ölkədən almasına sabab olmuşdur.

Milli turizm sahəsinin əsas inkişaf perspektivlərinin müəyyənləşdirilməsi

Qeyd edək ki, Azərbaycanda 2018-ci ildə 596 mehmanxana mövcud olmuşdur ki, onun da əksarıyyəti paytaxt Bakı şəhərinin ərazisində toplanmışdır [6]. Bundan başqa Azərbaycanda turizm infrastrukturunun regionlar üzrə düzgün paylanması, mehmanxanaların təklif etdikləri xidmətlərə uyğun olmayan qiymətlərin mövcudluğu və bu sahədə peşəkar kadrların olmaması, turizm üzrə marketing xidmətlərinin düzgün təşkil olunmaması, mehmanxanaların əsasən paytaxt Bakı şəhəri ərazisində yerləşməsi və s. mehmanxana sektorunun fəaliyyətinə mənfi təsi edən amillərdən olmuşdur. Statistik məlumatların təhlili onu göstərir ki, Azərbaycana xarici ölkələrdən gələn turistlərin orta hesabla 75%-i əyləncə, istirahət məqsədilə golirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda əyləncə turizmi mövsümü xarakterli olduğundan bu da turizm sektorunun hərtərəfli inkişafına mənfi təsisi edir. Məsələn, 2016-ci ildə Azərbaycan Respublikasında turizm sahəsinin inkişafına dair Strateji Yol Xəritəsində ölkədə mövsümü turizm problemini azaltmaq məqsədilə işgütar və sağlamlıq turizminin regionlarda və paytaxt Bakı şəhərində inkişafının əsas prioritellərdən biri olması qeyd olunmuşdur. Re-

gionlarda işgülər və sağlamlıq turizminin inkişafı həm mövstümlik, həm də məşğulluq probleminin həlli baxımından əhəmiyyətlidir. Bu turizm növüne müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlıq üzrə tədbirlərin, konqreslərin, konfransların təşkili, beynəlxalq sərgilərdə və yarmarkalarda iştirak kimi səyahət məqsədləri aid olunur. Bütün bunları nəzərə alaraq regionlarda mehmanxanalar üzrə konfrans mərkəzlərinin, iclas zallarının sayı və xidmət keyfiyyəti yüksəlməlidir. Ümumiyyətlə, işgülər turizmin genişləndirilməsi üçün biznes sahəsində inkişaf etmiş Çin, Rusiya, Avropa Birliyi ölkələrinin Azərbaycan Respublikasına cəlb etməsi məqsədəyindən. Son illər Azərbaycan Respublikasına gələn turistlərin orta hesabla 18-20%-i işgülər turizm məqsədilə galırlar. Məhz buna görə də Çin, Rusiya, Avropa Birliyi ölkələrindən Azərbaycan Respublikasının paytaxt və regionlarına yeni səyahət marşrutlarının açılması mövcud problemin həllində mühüm rol oynaya bilər [1,s.158].

Cədvəl 3

Azərbaycana gələn vətəndaşların nəqliyyat növlərinən istifadə üzrə sayı
(min nəfər) [6]

İllər	2005	2010	2015	2016	2017	2018
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı, min	1282,1	1962,9	2006,2	2248,8	2696,7	2849,6
Avtomobil nəqliyyatı	792,4	720,4	660,0	701,2	1089,6	1130,8
Dəmir yolu	203,9	312,1	230,7	256,8	306,9	361,4
Hava nəqliyyatı	275,7	645,8	968,9	1164,9	1151,5	1183,8
Su nəqliyyatı	10,1	14,1	32,1	16,8	18,9	28,3
Digər	-	270,5	114,5	109,1	129,8	145,3


Məsələn, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayında da son illər ciddi artım qeydə alınmışdır [6]. Məsələn, 2015-ci ildə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 1282,1 min nəfər olmuşdursa, 2015-ci ildə bu göstərici artaraq 2006,2 min nəfər, 2018-ci ildə isə 2849,6 min nəfər təşkil etmişdir. 2005-ci illə mülqayisədə 2018-ci ildə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı avtomobil nəqliyyatı üzrə artaraq 1130,8 min nəfər, dəmir yolu nəqliyyatı üzrə 361,4 min nəfər, hava nəqliyyatı üzrə 1183,8 min nəfər, su nəqliyyatı üzrə 28,3 min nəfər olmuşdur. Təhlildən də göründüyü kimi nəqliyyat növləri üzrə sərnişin daşımalarında ilk mövqədə hava nəqliyyatı, avtomobil, dəmir yolu, su nəqliyyatı olmuşdur (Cədvəl 3).

Cədvəl 4

Ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı (min nəfər)
ilə onlardan hava nəqliyyatı ilə gələn vətəndaşların sayı [6]

İllər	Azərbaycana gələnlərin sayı	Hava nəqliyyatı ilə
2014	2297,8	1089,2
2015	2006,2	968,9
2016	2248,8	1164,9
2017	2696,7	1151,5
2018	2849	1183,8

Son illər Azərbaycan gələn yerli və xarici vətəndaşların sayıda da artım müşahidə olunmaqdır. Biz bunu xüsusən hava nəqliyyatı ilə gələnlərin sayıda olan statistic artımda da görə bilərik. Belə ki, 2014-cü ildə Azərbaycana gələnlərin ümumi sayı 2297,8 min nəfər olmuşdursa, 2017-ci ildə bu göstərici 2696,7 min nəfər, 2018-ci ildə isə 2849 min nəfər olmuşdur. 2014-cü illə müqayisədə hava nəqliyyatı ilə ölkəmizə gələn vətəndaşların sayı 94,6 min nəfər artaraq 2018-ci ildə 1183,8 min nəfərə çatmışdır [6]. Təhlildən də göründüyü kimi, digər nəqliyyat növləri ilə müqayisədə ölkəmizə gələn yerli və xarici vətəndaşların əsasın daha çox hava nəqliyyatına üstünlük verirlər. Bu da hava nəqliyyatı üzrə göstərilən xidmətlərin daha keyfiyyətli, uçuşların müasir hava nəqliyyat vasitələrində həyata keçirilməsi və təhlükəsiz olması və sərnişin daşma tariflərinin aşağı olması ilə bağlıdır. Nəticədə ölkəmizə gələn turistlərin daha çox hava nəqliyyatına üstünlük verirlər (Cədvəl 4).



Şəkil 2. Azərbaycan Respublikasına turist kimi gələnlərin sayı ilə hava nəqliyyatı ilə gələn turistlərin sayı arasında korelyasiya əlaqəsi

Azərbaycan Respublikasına turist kimi gələnlərin sayı ilə hava nəqliyyatı ilə gələn turistlərin sayı arasında ekonometrik təhlil əsasında trend xəttini, determinasiya və korelyasiya əmsallarını müəyyənləşdirə bilərik. Qrafik üzrə baxsaq görərik ki, bu əlaqə $y=0,1989x+630,46$ tonluq ilə ifadə olunan regressiya modelindən ibarətdir. Determinasiya əmsalının $R^2=0,6171$ olması o deməkdir ki, müvafiq regressiya tənliyi 61,71% dispersiya nəticə göstəriciləri ilə, 38,24%-i isə digər amillərin təsiri ilə izah olunur. Determinasiya əmsali-

nün yüksək olması regressiya tənliyinin ilkin verilənləri daha yaxşı ifadə etməsi və nəticə amilinin daha çox hissəsinin (38,24%) model daxil olan digər amillər hesabına izah edilməsi ilə əlaqədar olduğunu göstərir (Şəkil 2).

$y = a_1 x + a_0 = 0,198x + 630,46$ cüt korrelasiyanın xətti regressiya tənliyi üçün sərbəst dəyişənin 1% dəyişməsi hesabına asılı dəyişənin dəyişmə dərəcəsini müəyyən edən elastifikasi əmsalını hesablaşaq aşağıdakı qiymətləri alarıq [2,c.312]:

$$\bar{x} = \frac{\sum x}{n} = \frac{12098,5}{5} = 2419,7 \bar{y} = \frac{\sum y}{n} = \frac{5558,3}{5} = 1111,6$$

$$E = \frac{\bar{x}\bar{y} - \frac{\sum xy}{n}}{\bar{x}^2 - \frac{\sum x^2}{n}} = \frac{0,198 \cdot 2419,7 - 2809,7}{1111,6^2 - 11989} = 0,43 \quad n=5 \text{ il (2014-2018)}$$

Σx - Azərbaycana gələnlərin sayı, min nəfərlə (2014-2018)

Σy - hava nəqliyyatı ilə gələnlərin sayı, min nəfərlə 2014-2018

\bar{x} - Azərbaycana gələnlərin orta sayı, min nəfərlə (2014 - 2018)

\bar{y} - hava nəqliyyatı ilə gələnlərin orta sayı, min nəfərlə (2014-2018)

Təhlil onu göstərir ki, Azərbaycan Respublikainə gələnlərin sayının 1% artması hava nəqliyyatı ilə gələnlərin sayının 0,43% artması ilə nəticələnir. Azərbaycan Respublikasına turist kimi gələnlərin sayı ilə hava nəqliyyatı ilə gələn turistlərin sayı arasında qrafikə baxsaq görərik ki, korrelasiya əmsali $R = \sqrt{0,6171} = 0,78$ təşkil edir. Bu da Çeddok şkalasına görə Azərbaycana gələnlərin sayı ilə hava nəqliyyatı ilə gələnlərin sayı arasında əlaqənin daha yüksək olduğunu göstərir.

Cədvəl 5

Azərbaycan Respublikasında mehmanxana tipli müəssisələrin sayı ilə bu müəssisələrin əldə etdiyi galirlər (mln. manat) [6]

İllər	Ölkə üzrə mehmanxana tipli müəssisələrinin sayı	Ümumi galirləri
2014	535	181,1
2015	536	183,1
2016	548	240
2017	563	284,4
2018	596	359,4

Azərbaycan Respublikasında mehmanxana tipli müəssisələrin sayı 2014-cü ildə 535, 2016-ci ildə 548, 2018-ci ildə isə bu göstərici artaraq 596-a çatmışdır. Turizm müəssisələrinin galirləri isə 2014-cü illə müqayisədə 2018-ci ildə 2 dəfə artaraq 359,4 mln. manata çatmışdır (Cədvəl 5). Təhlil onu göstərir ki, ölkəmizdə turizm müəssisələrinin sayı artıqla onların galirləri də artır. Məhz buna görə də regionlarda turizm müəssisələrinin sayının artırılması daha məqsədə uyğundur.

Cədvəl 6


Azərbaycan Respublikasına turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayı ilə (min. nəfər) turizm müəssisələrinin əldə etdiyi galirlər (mln. manat)[6]

İllər	Ölkəyə gələn xarici turistlərin sayı	Ölkə üzrə turizm müəssisələrinin galirləri
2014	2159,7	181,1
2015	1921,9	183,1
2016	2044,7	240
2017	2454,0	284,4
2018	2605,3	359,4

Digər postsovet məkanı ölkələri ilə müqayisədə Azərbaycana gələn turistlərin sayı və müvafiq olaraq turizm müəssisələrinin göstərdiyi xidmətlərdən əldə etdiyi galirlər də daha çox artmaqdadır. Belə ki, 2014-cü ildə Azərbaycana gələn xarici turistlərin sayı 2159,7 min nəfər, 2017-ci ildə 2454 min nəfər, 2018-ci ildə bu göstərici 2605,3 min nəfər olmuşdur. Turizm müəssisələrinin galirləri də tourist axunlarına mütənasib olaraq artmışdır [6]. Məsələn, Azərbaycanda turizm müəssisələrinin galirləri 2014-cü ildə 181,1 mln. manat olmuşdursa, 2018-ci ildə bu göstərici 2 dəfə artaraq 359,4 mln manat təşkil etmişdir. (Cədvəl 6).

■ Ölkəyə gələn xarici turistlərin sayı

■ Proqnoz 2019-2025-ci illər üzrə (Ölkəyə gələn xarici turistlərin sayı)



Şəkil 3. Azərbaycan Respublikasına yaxan illər üzrə gələcək xarici turistlərin sayı üzrə proqnoz göstəriciləri (min nəfər)

Qeyd: Qrafik müəllif tərəfindən aparılmış hesabata əsasən MS Excel-2019 program paketində tərtib olunmuşdur.

Qrafik üzrə tərtib olunmuş proqnoz göstəricilərinə əsasən demək olar ki, 2021-ci ildə Azərbaycan Respublikasına gələn turistlərin sayı 3024,4 min nəfər, 2025-ci ildə isə artıq 3631,5 min nəfər təşkil edəcəkdir. Təhlilində göründüyü kimi 2020-2025-ci illər üzrə Azərbaycan Respublikasına gələ xarici turistlərin sayı hər il artacaqdır (Şəkil 3). Məhz buna görə də turizm sektoru üzrə xarici turistlərin cəlb iстиqamətində stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi zəruridir. Arasdırma göstərir ki, ölkəmiz üzrə son illər turizm axınının çoxalması regionlar üzrə turizm təsisatlarının, əlaqəli infrastruktur sahələrinin çoxalmasını tömən etmişdir. Beynəlxalq tacrlubaların təhlili onu göstərir ki, turizm bazarı özünü azad bazar qanunları əsasında tənzimlənmək imkanlarına malikdir. Məhz ölkədə aparılan milli turizm siyasatının əsas funksiyası daxili turizm xidmətləri bazarını inkişaf etdirməkdir. Məsələn, yerli və xarici turizm xidmətləri bazarına çıxarılan milli turizm xidmətləri innovativ və rəqabətqabiliyyəti olmalıdır [3,s.180]. Azərbaycan Respublikasında bütün regionlarda turizm məssisələrinin, əlaqəli infrastruktur sahələrinin yerli və xarici sahibkarlar tərəfindən regionlarda da inkişafı tömən olunmalıdır.

Ümumiyyətlə, yaxın dövrlər ərzində Azərbaycan Respublikasında turizm sahəsinin inkişaf etdirilməsi və beynəlxalq turist axınının cəlbinin stimullaşdırılması məqsədilə dövlət səviyyəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:

- ölkə üzrə daxili turizm xidmətləri bazarında rəqabət proselerini yükseltmək üçün dövlət və bələdiyyə turizm məssisələrinin formalşdırılması və inkişafi iстиqamətində davamlı iqtisadi tədbirlərin həyata keçirilməsi;
- xarici turistlərin ölkə sərhədlərindən sarbat, maneasız daxil olması üçün ikitaraflı olaraq viza rejimi aradan qaldırılan ölkələrin sayının artırılması;
- turizm sahəsində regionlarda fəaliyyət göstərən turizm infrastrukturun sayının və rəqabətqabiliyyətinin yüksəldilməsi;
- səmişin daşıyan kiçik höcmli xarici hava nəqliyyat şirkətlərinin ölkəmizin turizm regionları üzrə hava limanlarına uçuşlarının stimullaşdırılması və onların səmişin daşıma xərclərinin müəyyən hissəsinin dövlətimiz tərəfindən ödənilməsi;
- regionlarda turizm məssisələrində göstərilən xidmətlər üzrə qiymətlərin sabit saxlanılması üçün dövlətin nəzarəti artırılmalı və bu sahədə tənzimləmə tədbirləri həyata keçirilməlidir;
- regionlar üzrə kiçik ulduzu mehmanxana şəbəkələrinin yaradılması üçün bu sahəyə yerli və xarici investorların cəlb məqsədilə əlverişli iqtisadi güzəştlərin tətbiqi;

Azərbaycan Respublikasında turizm sahəsinin müasir vəziyyəti və onun iqtisadi qiyomatlandırılması

- Azərbaycana xarici ölkələrdən turist cəlb edən yerli turizm məssisələrinə dövlət tərəfindən maliyyə yardımlarının edilməsi;

- Azərbaycanda regional turizm mərkəzlərinin inkişafı üçün Bakı şəhərində regionlar üzrə yerli və xarici turistlərin daşınması məqsədilə gündəlik pulsuz avtobus, dəmir yol, dəniz nəqliyyat xidmətlərinin, qismən də olsa, pulsuz tanıtım xarakterli hava nəqliyyat (helikopter, az səmişin tutumlu təyyarə xidmətləri daxil olmaqla) uçuşlarının təşkili;

- Azərbaycanla Avropa Birliyi və qeyri-Avropa ölkələri arasında tam aviasiya razılığının (Açıq səma sazişinin) imzalanması; bu ikitaraflı hava nəqliyyatı üzrə asanlıqla səmişin daşımalarının həcminin (xüsusilə, turizm axınınının), göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəldə bilər;

- ölkəmizə müntəzəm uçuş həyata keçirən xarici hava şirkətlərinin rəsmi saytlarında həftəsonu turistlərin gəlməsinə stimullaşdırılması üçün ölkəmizin mərkəz və regionları üzrə mövcud turizm imkanları haqqında məlumatlar yerləşdirilməsi, onlar tərəfindən ölkəmiz üzrə aşağı qiymətə gedigələş avia biletlerinin satışının təşkili, eləcə də aşağı bündəcaya malik xarici avia şirkətlərin daxili hava nəqliyyat xidmətləri bazarında sayının artırılması və onların xərclərinin dövlət tərəfindən kompensasiya olunaraq ödənilmədi;

- ölkəmizin nəqliyyat-tranzit potensialından səmərəli istifadə etmək məqsədilə, ayrı-ayrı nəqliyyat növləri tərəfindən tranzit turizm səmişin daşıma xidmətlərinin həcminin artırılması;

- Azərbaycanın turizm sahəsi üzrə ixtisaslaşmış qabaqcıl regional şəhərlərdə mövstüm vaxtı pulsuz avtobus, taksi, sürət qatarlarının xidmətlərinin turistlərə pulsuz təklif olunması, onların xərclərinin daşıyıcı şirkətlərə dövlət tərəfindən ödənilməsi, bu şəhərlərdə yeni metro, sürət elektrik qatar xələrinin çəkilməsi, elektrobus, metrobüs, tramvay, trolleybus, pilotsuz ictimai nəqliyyat vasitələrinin xarici turistlərin cəlb məqsədilə istismara verilməsi;

- beynəlxalq turizm xərcləri aşağı olan ölkələrin turizm sahəsində olan tacrlubələrinin ölkəmizdə tətbiqi;

- regionlarda turizm sektorunun inkişafını stimullaşdırın yeni layihələrin hazırlanması və onun həyata keçirilməsi üçün xüsusi kreditlərin dövlət bündəcəsindən ayrılması;

- regionlarda yeni turizm növlərinin inkişafını tömən etmək məqsədilə, bu sahədə beynəlxalq tacrlubənin tətbiqi, xarici ixtisaslı peşəkar mütəxəssislərin cəlb edilməsi zəruridir; bundan başqa bu iстиqamətə normativ-hüquqi aktların tərtib olunması, onlardan səmərəli istifadə şərtləri tömən olunmalıdır;

- turizm sektorу üzrə daxili və xarici qoyuluşlarının artırılması məqsədilə investorlara əlverişli şərtlərin yaradılması;

– turizm sektorunun inkişaf perspektivlərinin dəqiq müəyyənləşdiril-məsi mexanizmlərinin təyini və s.

Ədəbiyyat

1. Abdullayev K.N. Azərbaycan Respublikasında turizm sahəsinin ölkənin sosial-iqtisadi inkişafına təsiri məsələləri // Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı: Mütərcim, 2019, s.157-164
2. Замков О.О., Толстопляшко А.В., Черемных Ю.Н., Математические методы в экономике (Учебник), М.: Изд. Дело и Сервис , 2019, 368 с.
3. Ушакова, Е. О. Методологические основы оценки ресурсов развития туризма региона: монография / Е. О. Ушакова, И. И. Золотарев, С. А. Вдовин. – Новосибирск : СГТА, 2014. – 194 с.
4. Основы туризма : учебник / коллектив авторов ; под ред. Е. Л. Писаревского. — М. : Федеральное агентство по туризму, 2014, 384 с.
5. Здоров А.Б. Экономика туризма (Учебник), -М.: Финансы и статистика, 2015, 198 с.
6. [www.stat.gov.az/turizm/2018,\(26.04.2020\)\[Azərbaycan Respublikasının Dövlət Statisika Komitəsinin rəsmi saytı\]](http://www.stat.gov.az/turizm/2018,(26.04.2020)[Azərbaycan Respublikasının Dövlət Statisika Komitəsinin rəsmi saytı])
7. [www.sela.org, \(28.04.2020\)\[Beynəlxalq səyahət və turizm üzrə rəqabətlilik hesabatı - 2019\]](http://www.sela.org, (28.04.2020)[Beynəlxalq səyahət və turizm üzrə rəqabətlilik hesabatı - 2019])
8. [www.wttc.org, \(29.04.2020\) \[Ümumdünya Səyahət və Turizm Şurası\]](http://www.wttc.org, (29.04.2020) [Ümumdünya Səyahət və Turizm Şurası])
9. [www.unwto.org, \(27.04.2020\) \[BMT-nin Ümumdünya Turizm Təşkilatı\]](http://www.unwto.org, (27.04.2020) [BMT-nin Ümumdünya Turizm Təşkilatı])